



# SÜLEYMAN STALSKI VƏ AZƏRBAYCAN

(Klassik şairin 150 illiyinə)


Dağistanın Xalq şairi, lazgi sovet poeziyasının banisi Süleyman Stalski (Süleyman Həsənbəy oğlu Həsənbəyov) 18 may 1869-cu ildə Kürə mahalının Aşağı Stal aulunda kəndli ailasında doğulub. O, uşaqlıdan yetim qalib, bir çox azab-aziyyətlərlə qarşılaşmasına baxmayaq, çatınlıklarla mərdanə sina gərəkələrə sına gərək el sənətkarı kimi əbədi şöhrət qazanıb.

S Stalski uzun müddət qırbatda gəzib özüne iş axtarmalı olub. Və onun iki ilini dahi Nizaminin vətəni Gəncədə keçirib. O, burada biyan kökü tədarük edən "Dalğa" zavodunda ingilis sahibkarlara fəhləlik edib. Eyni zamanda, Azərbaycan dilini öyrənib, adəbiyyatımızla yaxından maraqlanıb. Bir müddət Samərqənd dəmir yolunda çalışıb, günlərlə ac-yalvac qalib, malyariya xəstəliyindən aziyat çəkib... Sonra yenidən Azərbaycana qayıdır və Bakı neft mədənlərində çalışmağa başlayır. Burada qənaətciliklə dolanır, bir az pul əldə edib 30 yaşında, nəhayət, evlənmək qərarına galır. Doğma aullarına qayıdır Mariyat adlı yetim qızla ailə qurur. Birləşdikdə kiçik kəndli təsərrüfatında halal əməyi ailasını dolandırır.

S Stalski ilk həyat tacrübəsini Bakı fəhla sinfi içərisində qazanıb. Şair yetkin yaşlarında şeir deməya başlamışdır. Ədalətsizliyi və haqqılığı qamçılayan əsərlər yaratmışdır. "Büləbül" adlı ilk şeirini 1900-cü ildə yazıb:

Dünya möhnətindən sən xəbərsizsan,  
Bilmirsən na azab, na da kədər sən.  
Halımızdan xəbər tutmursan bəzən,  
Axi müqaddəssən insana, büləbül!

Gal olma qayısız, bir yuva qur, sən  
inan ki, həmişə yanındayım man!  
Məst ol Süleymanın nağmələrindən,  
Getmə bu ellərdən bir yana, büləbül!



Süleyman Stalski

1926-ci ildən şeirləri "Dağıstan füqərəsi" adlı vilayət qəzetiñə Azərbaycan dilində işçü üzü görür. Burada dağlı yoxsulların həyatı tərənnümlərin, feodal zülmü, kapital münasibətləri, kəsiblərin ahval-ruhiyyəsi, gün-güzərəni ifadə edildi. Özü partiya üzvü olmayan şairin "Yalançı kommunistə" şeirində belələrinə nifrat və ikrəhissi ön plana çəkilmişdir. Bu, bolşevik qılincının dalı-qabağı kəsən dövrə eglasığımız bir casarət idi.

Qafqazda, Orta Asiyada işləyərən Süleyman Şərqi böyük ədibləri - Nizami, Füzuli, Firdovsi, Nəvai, Nəsimi, Cami və başqa dahilər haqqında mükəmməl bilgiler aldə edir, yaratdıqları ölməz əsərlərə vurgun olur. Bu haqda oğlu Stal Müseyibin "Atam haqqında söhbət" əsərində ətraflı məlumat verilmişdir.

Şair Süleyman öz dövrü, həyatı, təleyi haqqında danışır, çatın günlərdən bahs edir. Dağılıların keçidiyi həyat yolu - inqilabın həyəcanları, sonrakı ilların çatınlıklar, ağırları Stalskinin yaradıcılığında əks olunur.

O, öz taleyini danışa-danışa əslində doğma xalqından söhbət açırdı. Və haqılı olaraq ədəbi ərsi Dağıstan milli mədəniyyətin klassik nümunəsi sayılır.

1934-cü il avqustun 17-də Moskvada Ümumittifaq Sovet yazıçılarının I qurultayı keçirilir. Rəyasət heyətində M.Qorki və digər yazıçılarla birgə S.Stalski da əyləşmişdir. O, qurultayda Azərbaycan dilində təbrik sözü söyleyib və axırdı həmin dildə "Gəlmüşik" şeirini demişdir:

Qovub ömrümüzdən tutqun dəmləri,  
Açıldı yurdumun alvan sahəri.  
Yaşa, Qorki, bizim xayal şahparı!  
Gətirib uğurlu xəbər, gəlmüşik.

Bizim dağlar yurdunu genişdir tamam,  
Şairə edilir böyük ehtiram.  
Budur, Süleyman da gatılmış salam,  
Qurultaya əldə əsər gəlmüşik.

"A.Surkovun rus dilinə tərcümə etdiyi və A.Bezimenskinin oxuduğu şeir bitəndən sonra zaldə sürəkli alqışlar qopmuşdur. M.Qorki öz çıxışında S.Stalskinin şairlik istədən yüksək qiymət verərək, bu savadsız, amma müdrik dağını "XX əsrin Homeri" adlandırmışdır.

Qurultaydan sonra şairin şeirləri daha böyük şöhrət qazanmışdır. Əsərləri "Pravda", "Izvestiya" qəzetlərində və bir çox jurnallarda çap olunmuş, Moskva radiosunda səslənmişdir.

1934-cü ildə Süleyman Stalski Xalq şairi adı verilir və ilk "Seçilmiş əsərləri" çapdan çıxır, "Lenin" ordeninə layiq görülür, şeirləri dünənin yüzündən çox dilinə tərcümə olunur.

1937-ci ildə Süleyman Stalski Dərbənd seçiciləri tərəfindən SSRİ Ali Sovetinə deputatlığı namizəd iştirə sərülür. Gələcək xalq vəkilini kimi o, kənd və obaları qarış-qarış gəzir, insanların dərd-sərini öyrənir, onları aradan qaldırmaq üçün yollar arayır. Amma həmin il repressiya ili kimi çoxlarını "xalq düşməni", "millətçi" etmişdir. M.Müşfiq, Ə.Cavad, H.Cavid və başqa şairlərimizin talelərinə əsən qara yellər Süleyman Stalskidən də yan keçmədi. Müxtəlif haqsız təqib və təhdidlərə dözməyən şair ağır xəstələnir və həmin ilin 23 noyabrında dünyasını dəyişir.

Azərbaycanın Xalq şairi Osman Sarıvalli Süleyman Stalskinin vəfati münasibəti ilə yazmışdır:

*Sənin xəncər kimi iti sözərin  
Düşmən cəbhəsini dağıtdı, böldü.  
Dağıstan şerinin söndü ülkəri,  
Deməyin, ixtiyar bir aşq öldü.  
Lakin ağlamasın dağlı qardaşlar,  
Onların ölməyən sənətkarı var.  
Evlərdən galəcək hər zaman səsi,  
Ölsə da, şairin nə dərdi vardır.  
Onun gözəl sözü, şirin nağması,  
Xalqına əbədi bir yadigardır.*

Dağıstanın klassik şairi S.Stalskinin zəngin ədəbi ərsi Azərbaycanda da geniş tədqiq və təhlil edilir. 1959-cu ildə Bakıda çap olunmuş "Dağıstan ədəbiyyatı antologiyası" kitabı məhəmətli şairin həyat və yaradıcılığı ilə açılır, ədəbi faaliyyəti geniş təhlil olunur. Professor Pənah Xəlilov da S.Stalskinin yaradıcılığına kompleks şəkildə yanaşaraq, şairin mühiti, yaşadığı dövrün mədəniyyəti ilə bağlı ədəbi mənbələri tədqiq edib. Şairin tərcüməyihəli, milli mənsəbliyəti, əsərlərinin xüsusiyyəti alım tərəfindən sevgi ilə öyrənilib. Onun 1966-cı ildə yazdığı "SSRİ xalqları ədəbiyyatı" əsərində bu məsələlərə xüsusi diqqət yetirilmişdir.

Xalq şairi Süleyman Rüstəmin xatirələrindən:

*"Moskvada keçirilən SSRİ Yazıçılarının I qurultayında man böyük şair Süleyman Stalski ilə tanış oldum və dostlaşdım". Azərbaycan şair və alimlərindən Səməd Vurğun, Osman Sarıvalli, Nəbi Xəzri, Həbib Babayev, Hidayət Əfəndiyev, Teymur Əhmədov və başqları söz ustadının yaradıcılıq ərsinə dəfələrlə müraciət etmiş, haqqında şeir, sanballı elmi-publisistik məqalələr yazılmışdır.*

Şairin əsərlərinin Azərbaycan dilinə tərcümə edilməsində İsmayıllı Soltanın, Təlat Əyyubovun, Hüseyn Kürdəoglunun əməyini xüsusi qeyd etmək lazımdır.

1994-cü ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət Nazirliyi, Yaziçılar Birliyi, "Samur" Lazgi Milli Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə şairin anadan olmasının 125 illiyi geniş qeyd olundu. Çıxış edən görkəmli ədiblər Anar, Qabil və başqları qeyd etdilər ki, Süleyman Stalski Dağıstan və Azərbaycan arasında ədəbi-mənəvi əlaqələrin möhkəmləndirilməsində, dostluq və qardaşlıq münasibətlərinin dərinleşməsində mühüm rol oynamış böyük simalardan biridir. Dağıstandan gəlmış şairin nəvəsi Lidiya Stalskayanın çıxışı hamida böyük təssürat yaratdı.

Gecədə şairin şeirləri səsləndi, məruzələr dinişləndi, haqqında 1957-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmiş "Mahni belə yaranır" kinofilmü nümayiş olundu.

S.Stalskinin poeziyası o dövrün bütün mürəkkəb siyasi hadisələrini tərənnüm edə bilməşdir. Xalqlar dostluğu mövzusu onun əsərlərində gözəl ahəngini təpib. "Şeirlərimi doğma ləzgi dilimdə desəm da, man bütün xalqların şairiyam", – deyirdi dostluq nəğməkarı S.Stalski. Odur ki, dahi şairin 150 illik yubileyi bütün qardaş millətlərin bayramı kimi qeyd olunur və onun buna tam haqqı var. Yeri galmışkan xatırladıq ki, hər il mayın 18-də Dağıstanın paytaxtı Mahacqala şəhərində şairin heykəli ucaldılmış dənizkənarı parkda Süleyman Stalski poeziyası bayramı keçirilir. ♦

Həsən Xasiyev  
Azərbaycan Yazıçılar  
Birliyinin üzvü